



HƏMZƏ ƏVƏZOĞLU

QIZIL GÜL

*(Qəzəl-təxmis, 15-lük rəmət bəhri,
meyxana stilində)*

Sən güllərin padışahı - qırmızı gül, qızıl gül,
Sevgilimin qızıl tacı - qırmızı gül, qızıl gül.
Bircə kərə görməmişəm səni tikandan ayrı,
Elə onunla bir yerdə qiyamətsən qızıl gül.

Yasəmənə, qərənfilə, laləyə bənzər gülüm,
Tərif eyləməsə səni bülbü'lə hərdən gülüm.
Çələngini sinəmə pərçim elə, vur mən ölüm,
Sən mənim həm həyatımsan, xilasımsan qızıl gül.

Aşıq-məşəq vədələşib kənar yerdə görüşdü,
Yerlər-göylər onlar ilə sevincini bölüşdü.
Sevgililər sevişdilər, mələklər də gülüşdü,
Bu səhnənin aranjimanı səndədir qızıl gül.

Nə çox sənə bu bülbüllər həsrət ilə baxırlar?!

Buza dönmüş nəzərlərə əriyirlər, axırlar.
Güllərin bir qaydasıdır yandırırlar-yaxırlar,
Yandırma çox biçarə bu bülbülləri qızıl gül.

Gözəlliyyin o qədərdir, ürəyimə dolubsan,
Füsunkar bir görkəm ilə hər an belə olubsan.
Qəbul eyləyə bilmirəm, yoxsa sən də solubsan?
Xəyalında əbədisən, solmayansan, qızıl gül,

Qara yellər çıxıb getsin, təhlükələr sovuşsun,
Yağış yağışın - yaş və quru bir biriyə yarışın.

Aman verdin ki, Məcnuna Leylisinə qovuşsun?!

Məcnuna o Leyli qədər əziz olan qızıl gül.

Bu qədər məhəbbət olar mən səni çox sevirəm,
İstəyirəm aşıqlər hakimiyyətin devirəm,
Qucaq-qucaq tutmayanda bu dünyani çevirəm,
Canım kimi bu dünyaya sığışmayan qızıl gül.

Qan qırmızı, türk bayraqı, bir də ki, sən qırmızı,
Ayırma heç oğuz, turkmən, özbək, qazax, qırğızı,
İlan mələr görsə yuva ağızındaki yarpızı,
Düşmənlərə yarpız olan, həm paz olan qızıl gül.

Əzab çəkən bədənmidir, yoxsa Sənin yükün ağır?

Baş ayırımı bədənimdən, yoxsa ruhum azad gəzir?

Qəlbim nifrat çeşməsidir, yoxsa dünya dağlıbdır?

Söylə nədir bu suallar, yoxsa cocuq marağdır?

Söylə mənə doğru nədir, yalan hansı bucaqdadır?

Söylə mənə bu xəyallar hara gedir məni alıb?

Gördüyüm o yuxudurmu, yoxsa ruhum seyr eləyir?

Uca göylər qəşəngmidir, yoxsa yerin üzü qara?

Söylə şeytan güclüdürmü, yoxsa ruhum düşüb dara?

Mən mənəmsə, bəs o kimdir, yoxsa mənim əksimmdir?

Söylə neyçün gəlmir haray, yoxsa batan səsimmidir?

Neyçün cana qorxu düşüb, itadəmmi zəifləyib?

Da neyçündür bu imtahan, de varmıdır aydın səhər?

Söylə neyçün ömür qısa, yoxsa dünya darısqaldır?

Söylə nədən bu insanlar kor-koranə veyl gəzir?

Söylə nədir bu ağırlıq, yoxsa pulum qurtarıbdır?

Fikir dolu başımmıdır, yoxsa pulum qurtarıbdır?

Dağ suları axar olur, yoxsa düzün qəlbi dolur?

Yağış yağır vermir ara, yoxsa bulud dolusunur?

Göy üzündə duman-çəndir, yoxsa günəş gizlənibdir?
 Yorğa gələn düşməndir o, yoxsa xalqın təklənibdir?
 Sağsağanın yuvası yox, ilanını tamahı çox?
 Düşmən gedər, gələr yaza, yiğilməzmi can boğaza?
 Söylə neyçün minnət çəkir bu balaca canım mənim?
 "Söylə, söylə apaşikar Tanrim, Tanrim, Tanrim mənim".

Nə əfəl bir oğulmuşam, torpağımdan qovulmuşam,
 Bəlkə də başqadır yönüm, pis zamanda doğulmuşam?
 Ağlın azlıq üzündənmi, yoxsa cəsarətim çatmır?
 Zəmanənin hökmündənmi qəm ulduzum bir an batmır.
 Hər şey sanki tərs üzüñə, bu cür hal qaraldır qanı,
 Kafir yetib Mil düzünə, bizlərdəssə durmaq hanı?
 Mən işsizəm, pulum yoxdur, kimi acdır, kimi toxdur,
 Dili qafil insanların tənələri qəlbə oxdur.
 Mücərrədlik başa bəla, bilən yoxdur başa sala,
 Əyri-düzgün bu yollardan haqqla keçən qalmaz dala.
 Nə qədər ki, qılmayıraq səhər çəgəri sübh namazı
 Ömrümüz batıldə qalır, başımız da qalmaqallı.
 Getdiyimiz yollar ağır, ciynimizdə sanki dağdır,
 Bu oyunun gedişinə Tanrı göydən-yerdən baxır.
 Deyirlər ki, tənbəlsən sən, şair tənbəl olarmı heç?
 Sənətin sırlı yolundan hünər varsa sən də gel keç.

QƏZƏL

(Ə.Vahidə nərizə)

Dedim: ey qönçədəhan könlümü qan eyləmisən,
 Dedi: ki, sən də mənim könlümü qan eyləmisən.
 Dedim: mən hey yanıram eşqi-məhəbbət oduna,
 Dedi: təlq eləyib məni də yanın eyləmisən.
 Dedim: bəs gözəlim, axı necə biz məmnun olaq?
 Dedi: sən istəyini Həqqə əyan eyləmisən.
 Dedim: Həqq qüdrəti-zatiylə bilir istəyimi,
 Dedi: bu doğru sözdür, sözdə təkan eyləmisən.
 Dedim: göz bəbəklərim silsileyi-guşənişin,
 Dedi: bu guşədə sən güclü tufan eyləmisən.
 Dedim: ey bəstənigar mən səni çox istəyirəm,
 Dedi: bəs mən səni yox, sən nə güman eyləmisən?
 Dedim: biz hissimizin, duyğumuzun əsiriyik,
 Dedi: ey duyğusalım canda məkan eyləmisən.
 Dedim: ki, bunca belə biçarə məhzun veyiləm,
 Dedi: hər döngə-dalan, tində fəğan eyləmisən.
 Dedim: ki, fəqirliyim boynumu bükməyim olub,
 Dedi: bu surət ilə cisminican eyləmisən.

Dedim: bəs arzum budur həmişə birlikdə olaq,
 Dedi: eşq müjdəsini sonda bəyan eyləmisən.

Röyada nigarımın mən üzünü danlamışam,
 Röyanın yozumunu araşdırıb anlamışam,
 Qafıl olub əğyarın tərəfindən talanmışam,
 Bu sinə eşq ilə, atəşlə dolub daşmalıdır.

Çox əzəldən bilirik bu dünyanın vəfası yox,
 Sən ona meyl eləmə, dərdi-qəmi, azarı çox,
 Çarə yeməklə deyil, saxlamaqla qarnını tox,
 Bilənlər bilməyəni yixib başa salmalıdır.

Eşq odu atəş ilə bizlərə bir nemət olub,
 Nazlanıb, naz eyləyən güllər saralıb da solub,
 Bülbüller qəhr eləyib, tüklərini bir-bir yolub,
 Aşıqlər bu sevdanın sırrını tez açmalıdır.

Demirəm düz dolanım, mən də yazım şair olum,
 Ürəyimi boşaldım, açıqlanım, zahir olum,
 Yalnız sevgi işində ustad olum, mahir olum,
 Bu məhəbbət günəşi hər yana nur saçmalıdır.

Demişəm yixılanı qaldırıb kömək eyləyək,
 Hərdən də özümüzə Tanrıdan mədəd diləyək,
 Günləri xoş keçirib söhbət edək, deyək, gülək,
 İnsanlar bir-birinin könlünü hey almalıdır.

Bu şeri bəstələyib fikrimi bəyan edirəm,
 Axırın sərgiləyib yazıb da burdan gedirəm,
 Hələ çox çalışmalı bunu da hər an deyirəm.
 Sözümə diqqət edən ürəklərdə qalmalıdır.

